

05 noyabr 2014-cü il tarixli

Azərbaycanda səmti müəyyən etmə idmanı üzrə Açıq Ölkə Çempionatının

keçirilməsi haqqında

BÜLLETEN №1

Azərbaycan, 7-9 noyabr 2014 il

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Sizi 7-9 noyabr 2014-cü il tarixlərində Nabran yaşayış məntəqisinin Yalama qəsəbəsində (Bakıdan 180 km şimala tərəf) keçiriləcək səmti müəyyən etmə idman növü üzrə Açıq Ölkə Çempionatında iştirak etməyə dəvət edir.

1.Yarışın təşkilatçıları, hakimlər kollegiyası (əlaqə məlumatları)

Yarış Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərdət Xidməti, Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir

Yarışın Baş hakimi – Xəyyam Məmmədov (tel.:+994503012060; e-mail: azeorienteering@mail.ru);

Baş hakimin elektron qeydölünmə sisteminin tətbiqi və kompüter təminatı üzrə müavini – Zaur Seyidov (tel.: 055 665 75 20; e-mail: seyidov_zaur@mail.ru);

Baş hakimin logistika, Yarış mərkəzinin həyat fəaliyyəti və iştirakçıların yerşəlməsi məsələləri üzrə müavini – Tərlan Ramazanov (tel.: +994506230436);

Yarışın Baş katibi – Ülkər Həmdullayeva

(tel.: +994505598439, e-mail: translator_89@mail.ru)

Məsafə xidməti planlaşdırma, quraşdırma və nəzarət məsələləri) – Aleksandr Mişenko (Ukrayna); İvan Makarov (Ukrayna).

AR Səmti Müəyyən Etmə İdman Federasiyasının mətbuat katibi – Yana Maşkova (tel.: +99450 250 0393, e-mail: hanaviatu@gmail.com)

Yarışda iştirak məsələləri üzrə əlaqə məlumatları:

Xəyyam Məmmədov (tel.:+994503012060; e-mail: azeorienteering@mail.ru);

Zaur Seyidov (tel.: 055 665 75 20; e-mail: seyidov_zaur@mail.ru);

Ülkər Həmdullayeva (tel.: +994505598439 e-mail: translator_89@mail.ru).

AR SMEIF-in saytı və e-mail: www.smef.az; azeorienteing@mail.ru

2.Yarışın proqramı

7 noyabr (cümə) 2014 il

10.00 - 21.00 – iştirakçıların yarış mərkəzinə gəlişi, yerləşdirilməsi və qeydiyyatı.

19.00 – Mandat komissiyasının iclası, komanda nümayəndələrinə idmançıların nömrələrinin, çiplərinin verilməsi.

8 noyabr (şənbə) 2014 il

10:15 – yarışın açılışı

11.00- orta məsafə üzrə birinci start;

18.30- komanda nümayəndələrinin iclası;

9 noyabr (bazar günü) 2014 il

11:00 – qısa məsafə üzrə birinci start;

14.00 (təxmini olaraq) – qaliblərin mükafatlandırma mərasimi. Yarışın tənənəli bağlanması.

3.Yarışın keçirilmə yeri

Yarış Nabranda, Yalama qəsəbəsində “Tel bulağı” adlı xəritə üzrə keçirilir. Yarış mərkəzi – “Ulduz” İstirahət Mərkəzidir.

4.Yarışın iştirakçıları və keçirilmə şərtləri.

Yarış Açıq yarışdır. Nəticələrin yekunlaşdırılması komanda və fərdi hesablar üzrə həyata keçirilir.

Yarışda Azərbaycanın Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və Federasiyaların, şirkətlərin idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin, eləcə də AR akkreditasiya olunmuş diplomatik korpusların komanda və nümayəndələri iştirak edə bilər. Komanda 8 (səkkiz) nəfərdən:

6 (altı) idmançı (4 (dörd) kişi və 2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.

Qaçış iştirakçılarının startı 1-2 dəqiqə ara verərək (əlavə olaraq müəyyən ediləcəkdir) ayrı-ayrı həyata keçirilir.

Yarış səmti müəyyən etmə idmanı üzrə verilmiş istiqamətdə keçirilir. Komanda hesabı komanda üzvlərinin: **3 kişi və 1 qadının göstərdiyi ən yaxşı nəticələrin yekunu üzrə müəyyən edilir. Fərdi hesabda** iştirakçıların tutduğu yer verilmiş ardıcılıqla məsafənin bütün nəzarət məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.

Nəzarət məntəqələrində qeyd olunma elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron çip nömrə ilə birgə startdan öncə idmançılara təqdim ediləcəkdir. Üzərində məsafələr qeyd olunmuş xəritə yalnız startdan sonra təqdim ediləcəkdir. Bütün iştirakçılar hər nəzarət məntəqəsində dəqiqliklə, xəritədə qeyd olunmuş ardıcılıqla öz çipini qeyd etməlidir.

Məsafədə səpələnmə. Məsafənin müəyyən nəzarət məntəqələrində yarış iştirakçısı tərəfindən NM şəxsən olaraq keçdiyini yoxlamaq üçün hakim-nəzarətçilərin olması nəzərdə tutulmuşdur.

Məsafəni keçərkən iştirakçılara nömrəni çıxarmaq, digər şəxslərə onu ötürmək və ya nömrəni gözdən yayındırmaq qanadağandır. İştirakçının nömrəsi məsafəni keçdiyi müddət ərzində aydın görsənməlidir. Yarışda iştirak etməyən şəxslərin, eləcə də üzərində qaçış iştirakçısının döş nömrəsi olmayan şəxslərin məsafədə olması yolverilməzdir. Beləliklə,

hakimlərin olduğu nəzarət məntəqəsində iştirakçı onun üzərində olan nömrənin hakim tərəfindən yoxlanılması üçün imkan yaratmalıdırlar.

Yarış iştirakçlarına qadağandır:

- **Cari il 28 oktyabr** tarixindən sonra yarışın planşdırıldığı ərazi və məsafə ilə öncədən tanış olmaq;
- Yarış zamanı hakimlər kollegiyası tərəfindən təqdim olunmuş xəritədən başqa digər xəritə materialı, eləcə də kompasdan başqa digər naviqasiya avadanlığından yararlanmaq;
- Mobil rabitə vasitələri və (və ya) digər radioqəbuledici və ötürücü avadanlıqlarla məsafəyə çıxmaq;
- Məsafəyə mobil telefonla çıxış və onların yerləşdiyi yeri itirdikdə təcili hallarda istifadəsi yalnız yarışın “OPEN” (yeni başlayan) qrupunda çıxış edən idmançılara icazə verilir;
- Məsafənin yerləşdiyi əraziyə start vaxtından tez çıxmaq;
- Hər-hansı texniki daşınma vasitəsindən yararlanmaq;
- Yarışın digər iştirakçıları əvəzinə elektron qeyd olunma çip və vərəqələri qeyd etmək;
- NM qurğusu və avadanlığını dəyişmək;
- Yarış zamanı hər-hansı siqnallarla (zədə və iştirakçının azdığı zaman verilən siqnallardan başqa) özünə diqqəti cəlb etmək;
- Hakimler kollegiyasının işinə müdaxilə etmək;
- Tibbi yardımdan başqa (zərurət yarandıqda) digər yardım istifadə etmək;

Qeyri-idman davranışları müşahidə olunarsa və yuxarıda qeyd olunan qaydaların pozulduğu zaman yarışın Baş hakiminin qərarı ilə idmançının nəticələri ləğv edilə bilər, idmançı xəbərdarlıq ala və ya yarışdan kənarlaşdırıla bilər.

İstisna hallarda Hakimler kollegiyasının qərarı ilə iştirakçı və rəsmi şəxslərin qeyri-idman davranışına görə bütün komanda yarışdan kənarlaşdırıla bilər.

Bir qrup şəxslərin (müəyyən nazirlik, ATM, idarələri, şirkət, klub və sairələrini təmsil edən idmançıların, məşqçilərin, köməkçilərin) öz komandasının və (və ya) onun ayrı üzvlərinin nəticələrinin haqsız şəkildə yaxşılaşdırılmasına istiqamətləndirilmiş vahid hərəkətlər sisteminin təşkili faktları müəyyən edilərsə, həmin komanda yarışdan kənarlaşdırılır və onun bütün iştirakçılarının göstərdiyi nəticələri ləğv edilir.

Bu cür qeyri-idman davranışı faktı haqqında yarışın təşkilatçısı - AR SMEİF həmin komandanın təmsil etdiyi təşkilatın rəhbərliyini, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini yazılı şəkildə məlumatlandırır. Həmin məlumat AR SMEİF-in saytında da dərc ediləcəkdir.

6. Yarışda iştirak etmək üçün komanda və fərdi idmançılar tərəfindən sifarişlərin təqdim etmə qaydaları

Yarışda iştirak etmək üçün icazə sifariş əsasında həyata keçirilir.

Açıq Ölkə Çempionatının keçirilməsi haqqında Əsasnamədə qeyd olunduğu kimi, yarışda iştirak etmək üçün sifariş, hakim icazəsi ilə birgə, göndərən təşkilatın möhürü ilə təsdiq edilərək **06 noyabr 2014-cü il tarixindən gec olmayaraq** AR SMEİF-ə (yarışın Baş hakiminə) təqdim edilməlidir.

Yarış iştirakçılarının qeydiyyatı zamanı, komanda nümayəndəsi tərəfindən AR SMEİF-ə aşağıdakı sənədlər təqdim edilir:

- Komanda üzvlərinin yarışa çatdırılmasına görə, eləcə də komandanın yarışda iştirakı ilə bağlı bütün məsələlərin həllinə görə cavabdeh olan komanda nümayəndəsinin təyin olunması haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti;
- İştirak üçün sifariş (Əlavə N0 1);
- Fərdi hesabda iştirak edən idmançılar yarışda iştirakı barədə məlumatı AR SMEİF-ə (hakimlər kollegiyasına) **müstəqil şəkildə** (elektron poçtla, SMSlə və s.) təqdim edir.

7. Mükafatlandırma

Ümumi komanda hesabında 1-ci yeri tutmuş komanda üzvləri Kubokla, Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli medal və diplomu ilə, həmçinin qiymətli hədiyyələrlə təltif edilir.

Ümumi komanda hesabında 2-3 yerləri tutmuş komandalar Gənclər və İdman Nazirliyinin müvafiq olaraq İkinci və Üçüncü dərəcəli medal və diplomları ilə təltif edilir.

Hər qrup üzrə **fərdi yarışda** 1-3 yerləri tutmuş iştirakçılar (kişilər/qadınlar) Gənclər və İdman Nazirliyinin müvafiq medal və diplomları ilə təltif olunur.

OPEN məsafəsində qaçış qalibləri (yeni başlayan kişi və qadınlar) SMEİF-in xatirə diplomları və qiymətli hədiyyələrlə təltif olunur.

8. Məsafə parametrləri və dərəcələri

08 noyabr 2014-cü il, yarışın 1-ci günü

K-21 (kişilər) qrupu - 7.0 km - 14 NM;

Q-21 (qadınlar) qrupu - 4.9 km - 11 NM;

OPEN (yeni başlayanlar), kişilər - 3.9 km - 9 NM;

OPEN (yeni başlayanlar), qadınlar - 3.0 km - 9 NM;

Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 3 saatdır.

09 noyabr 2014-cü il, yarışın 2-ci günü

K-21 (kişilər) qrupu - 3.9 km - 13 NM;

Q-21 (qadınlar) qrupu - 3.5 km - 10 NM;

OPEN (yeni başlayanlar), kişilər - 3.0 km - 9 NM;

OPEN (yeni başlayanlar), qadınlar - 2.5 km - 8 NM;

Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 2.5 saatdır.

Azərbaycanın İdman ustalığına namizəd adlı məsafənin dərəcəsi.

Səmti müəyyən etmə üzrə İUN və digər idman dərəcələrinə dair normativlərin yerinə yetirilməsi yarışın hər gün üzrə, ayrıca K-21 və Q-21 qruplarında iştirakçıların tərkibi və konkret idmançı tərəfindən məsafəni keçərkən göstərilmiş vaxt nəticəsindən asılı olacaqdır.

9. Yarışın xəritələri

08 noyabr 2014-cü il, yarışın 1-ci günü

“Tel bulağı-1”. Miqyas (m) = 1:10 000 (1 sm = 100 m), h (bölmə boyu) = 2.5 metr.

09 noyabr 2014-cü il, yarışın 2-ci günü

“Tel bulağı-1”. Miqyas (m) = 1:7500 (1 sm = 75 m), h (bölmə boyu) = 2.5 metr. Xəritə 2011-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

Ümumiyyətlə, meşə yaşıl ağaclardan, bəzi yerləri çətin keçilən, xırda sahələri ilə dolu, bağlı ərazilərindən ibarətdir. Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük olmayan

vadilərdən ibarət relyefi, meşə yolları və cığıruları yüksək inkişaf etmiş; bir sıraəmmalar və kötöklərə də rast gəlinir.

Ərazi bəzi yerlərdə eninə görə keçilməz olan şaxələnmiş çaylar sistemi ilə xarakterizə olunur. Lakin çaylar üzərində əlaltı materiallardan hazırlanmış keçid yerləri vardır (əsasən yıxılmış ağaclar, bəzən düzəldilmiş körpücöklərə rast gəlinir).

İştirakçılar üçün məsləhət görölən geyim - qapalı (böyürtkən kolları və digər tikanlı kolları nəzərə alaraq, hansılardan ki, qorunmaq lazımdır) . Şipli ayaqqabıya icazə verilir.

Bundan əlavə soyuq hava şəraitini və yağış nəticəsində meşədəki nəm havanı nəzərə alaraq, bütün iştirakçılara qaçışdan sonra donmamaq üçün əlavə ayaqqabı, paltar, o cümlədən isti üst geyimi götürməyi tövsiyyə olunur.

10.Yerləşdirmə

Yarışın mərkəzi "Ulduz" İstirahət Mərkəzində yerləşir.

Səmti Müəyyən Etmə İdman Federasiyası səmti müəyyən etmə idmanı üzrə Beynəlxalq yarışda iştirak etmək istəyən hər kəsi bu yarış qatılmağa dəvət edir.



Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!

**AR Səmti Müəyyən Etmə İdman
Federasiya Şurası**